

Məlumat sessiyası keçirilib

Qəbələ Regional Gənclər Resurs Mərkəzi İB ilə MG Consulting arasında birgə əməkdaşlıq çərçivəsində "QHT-nin maliyyə mənbələri" mövzusunda məlumat sessiyası keçirilib.



Tədbirdə Qəbələ, Oğuz və Şekidən QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə çıxış edən ictimai birliyin sədr müavini Anar Məhərrəmov təlimin mövzusu, proqramı haqqında məlumat verib, belə təlimlərin QHT-lərin uğurlu fəaliyyəti istiqamətində əhəmiyyətindən danışıb.

Sonra çıxış edən təlimçilər Məhəmməd Quluzadə və Lələ Adilova QHT-nin maliyyə mənbələrinə dair qanunvericilik çərçivəsi (qrantlar, ianələr, üzvlük haqqları, xidmət müqaviləsi, malların satışı, könüllü xidməti,

innovativ gəlir mənbələri), QHT gəlirlərinin mühasibat üçotu (vergi, DSMF, statistika hesabatları, əmək müqaviləsinin elektron sistemi, məcburi həyat sığortası, məzuniyyətin hesablanması, əmlakın amortizasiyası, vergi əvəzləşməsi, nağdsız hesablaşmalara dair tələblər, balans, dividend ödənişi) və s. haqqında geniş məlumat veriblər.

Tədbir QHT nümayəndələrinin suallarının cavablandırılması ilə başa çatıb.

Qəbələ Regional Gənclər Resurs Mərkəzi İB-nin mətbuat xidməti.

2017-ci ilin doqquz ayında Qəbələ rayonunun sosial-iqtisadi sosial-iqtisadi göstəriciləri

Ölkənin bütün bölgələrində olduğu kimi, 2017-ci ilin doqquz ayında Qəbələ rayonunda iqtisadiyyatın bütün sahələrində istehsalın həcmi artmış, bir sıra sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmış, əhalinin rifahı yaxşılaşmışdır.

Ərazi və əhali

Ərazisi 1548 kvadrat kilometr olan Qəbələ rayonunda bu ilin 1 oktyabr tarixinə əhalinin sayı 105261 nəfər olmuşdur. Əhalinin orta sıxlığı hər kvadrat kilometrə 67.9 nəfərdir.

1 şəhər, 3 qəsəbə, 60 kənd yaşayış məntəqəsindəki əhalinin 14001 nəfəri yaxud 13,3 faizi şəhər, 22004 nəfəri yaxud 20,9 faizi qəsəbə, qalan 69256 nəfəri yaxud 65,8 faiz kənd yerlərində yaşayır.

Rayonda 60 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə fəaliyyət göstərir.

İlin doqquz ayı ərzində rayonda 1378 körpə doğulmuş və 505 nəfər öləndə qeydə alınmışdır. Eləcə də həmin dövrdə 554 nikah və 91 boşanma qeydə alınmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 1, boşanmalar isə 24 nəfər artmışdır.

Məhsul buraxılışı

İlin ötən dövründə istehsal olunmuş məhsulların və göstərilən xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 4,9 faiz artaraq 126100 min manata çatmış, onun adambaşına həcmi isə 1197 manat təşkil etmişdir. Məhsul və xidmətlərin 79,5 faizi istehsal sahələrinin, 20,5 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

Məhsul və xidmətlərin 16,7 faizi tikinti-quraşdırma, 21,1 faizi ticarət və xidmətlər, 18,1 faizi sənaye, 41,3 faizi kənd təsərrüfatı və balıqçılıq təsərrüfatı, 2,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi isə informasiya və rabitə xidmətləri sahəsinə aid olmuşdur.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 26,4 faiz,

kənd təsərrüfatı və balıqçılıqda 2,1 faiz, ticarət və xidmət sahəsində 8,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 3,5 faiz artım, informasiya və rabitədə 9,4 faiz, tikintidə isə 9,5 faiz azalma müşahidə edilmişdir.

Kənd təsərrüfatı

Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda bostan və tərəvəz məhsulları da istehsal edilir.

Keçən ilin payızında 21148 hektar sahədə payızlıq və yazlıq taxıl ekilmişdir. Ötən doqquz ayda 67917 ton taxıl, 12260 ton kartof, 7601 ton tərəvəz, 13697 ton meyvə, 1803 ton qarğıdalı, 116 ton bostan, 70 ton tütün və 1906 ton üzüm istehsal olunmuşdur.

Həmçinin 3458 ton diri çəkiddə, 31116 ton süd, 8395 min ədəd yumurta, 412 ton yun istehsal olunmuşdur. 2016-cü ilə nisbətən et istehsalı 91 ton və ya 2,5 faiz, yun istehsalı 49,0 ton və ya 10,7 faiz az, yumurta istehsalı 128 min ədəd və ya 1,5 faiz, süd istehsalı isə 1355,0 ton və ya 4,6 faiz artmışdır.

Hazırda təsərrüfatlarda 46272 baş iri buynuzlu mal-qara, o cümlədən 23402 baş inək və camış, 190545 baş qoyun və keçi və 1096 baş donuz vardır.

Sənaye

Rayonun sənayesi əsasən meyvə şirələrinin, qida məhsullarının istehsalı, suyun yığılması və paylanması sahələri ilə təmsil olunmuşdur.

2017-ci ilin doqquz ayında sənaye sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 22825 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 26,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində qeyri - dövlət bölməsinin xüsusi çəkisi 68,4 faiz təşkil etmişdir.

(Ardı gələn nömrədə).

Qəbələ - bənzərsiz turizm diyarı

(Əvvəli 4-cü səhifədə).

Bu qədim ərazilərdə sistemli qaydada arxeoloji qazıntılar və araşdırmalar aparılır. Aparılan arxeoloji tədqiqatlar göstərir

kəzindən 23 kilometr aralıda yerləşən abidəyə gedən yol asfaltlaşdırılmışdır.

Burada fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qorunmuş abidələrin, ərazinin qorun-

nə yaşayış məntəqəsi olan Nic qəsəbəsində XVIII əsrə aid edilən "Cotari" alban xristian kilsəsi də belə nümayiş obyektlərindən biridir.


Mühafizə olunan 93 abidənin sırasında günümüzdə çatan bəzi abidələr antropogen, yaxud atmosfer təsirindən uçuşmuşdur. Bir sıra abidələrin yerləşdiyi ərazilər isə keçmiş ittifaq dövründə təsərrüfat sahəsinə çevrilmişdir. Hazırda belə abidələrin böyük əksəriyyəti tam şəkildə mövcud deyil. Lakin tədqiq olunacaq əhəmiyyətli yer kimi dövlət tərəfindən qorunur.

Rayonumuzda tarixi mədəniyyət abidələri ilə yanaşı, ümummilli liderin siyasi irsinin təbliği edildiyi Heydər Əliyev Mərkəzinə, eramızdan əvvəl V əsrdən çağdaş tariximizə qədərki dövrləri əhatə edən və 13000-dən artıq elmi eksponatın mühafizə və nümayiş olunduğu tarix-diyarşünaslıq muzeyinə və eləcə də Azərbaycan realist nəsrinin banilərindən və ilk azərbaycanlı generallardan biri olan İsmayıl bəy Qutqaşının Xatirə Muzeyinə də turistlər böyük axınla gəlirlər.

Bütün bunlar Azərbaycanın, Qəbələnin zəngin tarixi keçmişinin, maddi və mənəvi mədəniyyətinin, bölgənin kulinarliyasının, adət və ənənələrinin, mərasimlərinin, görkəmli şəxslərinin dünya arenasında təbliği olunmasına xidmət edir.

Bu gün hər bir qəbələli, Vətənin, millətini sevən hər bir insan çalışmalıdır ki, şəərəli keçmişə malik olan xalqımızın zəngin, mədəni irsi itməsin və o, olduğu kimi gələcək nəsələ və dünya ictimaiyyətinə çatdırılsın.

Anar RÜSTƏMLİ,
rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru.



ki, burada aşkar edilən ən qədim maddi mədəniyyət nümunələri eramızdan əvvəl IV, III minilliyə aiddir. Tədqiqatlar zamanı aşkar olunan eksponatlar Arxeoloji Araşdırma Mərkəzinə verilir və onların elmi cəhətdən xüsusi əhəmiyyətə malik nümunələri mərkəzin sərgi zalının ekspozisiyasında mühafizə və nümayiş olunur.

Qazıntılar nəticəsində üzə çıxarılan və konservasiya edilən müxtəlif tapıntılar - xüsusilə hamam yeri, saxsı su boruları (tünqlər), şərab anbarı, su quyusu, gil sobaları, müxtəlif qəbirlər, katakombalar və digər tədqiqat obyektləri hər bir turistin marağına səbəb olur. Onlara eramızdan əvvəl IV əsrdən eramızın V əsrinə qədər Qafqaz Albaniyasının paytaxtı olan, eyni zamanda XVIII əsrin ortalarına kimi yaşayan qədim Qəbələ şəhəri haqqında ətraflı məlumatlar verilir.

Sevindirici haldır ki, turistlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə rayon mər-

ması və əldə edilən elmi məlumatların təbliği sahəsində çox böyük işlər görür.

XV-XVI əsrlərə aid edilən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi Həzrə türbələr kompleksi də turistlərin həvəslə səfər etdiyi tarixi yerlərdəndir. Qəbələdən 19 kilometr məsafədə yerləşən kompleksdəki türbələr və milli dekorativ təbii sənət növünə aid olan Şirvan-Abşeron daşyonma məktəbinin ən unikal nümunələri - sənduqələr haqqında hər bir turistə geniş məlumat verilir.

XV əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi sayılan Qəbələ şəhərindəki səkkizguşəli məscid də turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir.

Şəhərdən 25 kilometr aralı, Dizaxlı kəndi ərazisində yerləşən və ziyarətqah kimi tanınan, orta əsrlərə aid Komrad piri də yerli əhəmiyyətli abidə kimi turistlər üçün maraqlı yerlərdən biri hesab olunur.

Həmçinin dünyada udilərin kompakt şəkildə yaşadığı yega-

Vergi ödəyicilərinin nəzərinə

Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası"na uyğun olaraq Sizə vergi orqanı tərəfindən elektron xidmət növlərindən istifadə, elektron bəyannamənin (hesabatın) təqdim edilməsi və onları təqdim edənlərin identifikasiyası üçün xüsusi proqram təminatı vasitəsilə hazırlanan və vergi ödəyicilərinə qapalı zərfdə verilən məxfi məlumatların kombinasiyasından ibarət istifadəçi kodu, şifrə və parol verilmişdir.

Aparılan təhlillərlə müəyyən edilmişdir ki, elektron xidmətlərdən istifadənin genişləndirilməsi ilə əlaqədar görülməli tədbirlərə baxmayaraq vergi hesabatlarını qanunla müəyyən edilmiş müddətlərdə təqdim edilməsini təmin etmək, əlavə vaxt və maliyyə itkilərinin qarşısını almaq məqsədilə vergi hesabatlarının vergi orqanına müqavilə bağlayaraq alınması istifadəçi kodu, parol və şifrədən istifadə edərək elektron sənəd formasında göndərməli olduğunuz halda, tərəfinizdən vergi hesabatları vergi orqanlarına kağız daşıyıcılarda təqdim edilir və bu da son nəticədə əlavə vaxt və maliyyə itkiləri ilə nəticələnir. Məlumat üçün bildiririk ki, vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir, yeni vergi hesabatı elektron sənəd formasında göndərildikdə onun vergi ödəyicisi və bəyannamənin tərtib edilməsində iştirak edən müstəqil auditor tərəfindən imzalanma-

sı, hüquqi şəxs olduqda möhürlə təsdiqlənməsi tələb olunmur.

Eyni zamanda məlumat üçün bildiririk ki Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına müvafiq olaraq Vergilər Nazirliyi tərəfindən 62 adda, o cümlədən "Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi", "Çağrı Mərkəzi vasitəsilə "Sadələşdirilmiş vergi bəyannaməsi"-nin təqdim edilməsi" elektron xidmətlərin inzibati rəqləməntləri təsdiq edilərək vergi ödəyicilərinin istifadəsinə verilmişdir və bunlar modern və çevik idarəetmənin təmin edilməsi, vergi orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edir. Vergi orqanları tərəfindən göstərilən elektron xidmət növlərinin siyahısı, onların istifadəçi təlimatları və inzibati rəqləməntləri barədə məlumatları Vergilər Nazirliyinin www.taxes.gov.az <<http://www.taxes.gov.az>> rəsmi internet sahifəsinin "E-xidmətlər" bölməsindən əldə edə bilərsiniz.

Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet sahifəsinə (www.taxes.gov.az), Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1), İsmayılı rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzinə və ya 10 sayılı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinə müraciət edə bilərsiniz.

10 sayılı Ərazi Vergilər İdarəsi.